

# İnkışafa hədəflənmiş siyaset

(Əvvəli 1-ci səhifədə).

heyatını itirməsinin, şəhərlərin dağılımasının, insanların yurdalarından didərgin düşməsinin qarşısının alınması üçün bütün imkanlardan istifadə etməyə çalışırlar.

Azərbaycan Prezidentinin Türkiye'ye bu günlərde işgüzar sefəri də yürüdülən düşünülmüş siyasetin, iki ölkənin dövlət rəhbərleri arasında qarşılıqlı inam və güvenin ölkələrimiz arasında münasibətləri yeni tarixi mərhələyə yüksəldiyini göstərir. Azərbaycan və Türkiye münasibətləri dünya miqyasında müqayisələnməz həddə yüksəlib və iki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələr daha da intensivləşib. Azərbaycan və Türkiye müttəfiqliyi təkcə xalqlarımız üçün deyil, ümumilikdə bölgə və dünya üçün vacib əhəmiyyət daşımaqdır. Onu da qeyd edək ki, bugün dünya bir tərefdə Azərbaycan və Türkiye'nin simasında əsl qardaşlıq nümunəsini, digər tərefdə isə soy-kökü, dili, dini eyni olsa da, bir-birinə düşmən olan, silah çevirən başqa xalqları, ökələri görməkdədir.

Deməli, qardaş xalq olmaq, eyni kökdən gəlmək, eyni dile sahib olmaq heç də həllədici amil deyil. Əsas düzgün, ağıllı siyaset yürütmək, kökdən gələn bağlılığı həqiqi birliyə, qardaşlığa çevirməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanla birləşmə bunu bacarıb. Belə bir münasibətin özü də tarixin bizlərə bəxş etdiyi xoşbəxtidir.

## Geostrateji müstəvidə yeni qələbəmiz

Son günlerin əhəmiyyətli yenilikləri sırasında Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantlarının yaradılması haqqında anlaşma memorandumun imzalanması da mühüm yer tutur. Bu, tarixi bir hadisədir və Azərbaycanın bütün qonşuları ile məhribən münasibətlər qurmaq, mövcud imkanlardan xalqlarımızin rifahi üçün birgə faydalamaq amalını növbəti dəfə təsdiqləyir. Bu tarixi sənəd İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya əlaqəsinin yaradılmasını nəzərdə tutur. Memorandum məqsədine uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsi qurulacaq, eləcə də rabitə və enerji təminatı xətləri çəkilecək.

Bu məqsədə nail olmaqdan ötrü Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpü, eləcə də rabitə və enerji təminatı infrastrukturunu tikilecək. Həmin körpülər Ermənistanın dövlət sərhədindən 5 km məsafədən keçəcək.

Azərbaycan və İran tərəfi öz ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxlə və tranzit malları) qəbul edə biləcək sərhəd-buraxılış məntəqəsinin tikintisini öhdələrinə götürür.

Şərqi Zəngəzur iqtisadi rayo-

nunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiye nəzarət üzrə bütün xərcləri Azərbaycan ödəyəcək. İranı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlerinin hazırlanması, tikintisi və tikintiye nəzarət xərcləri isə İran tərəfi maliyyələşdirəcək.

Belə bir memorandumun imzalanması geostrateji müstəvidə səfələtə, üstəlik mühərbiyədəki coxsayılı itkilərin, cəmiyyətdəki siyasi qarşidurmaların, saxta miflərin sabun köpüyü kimi partlayıb havaya uçmasının ağır sosial-mənəvi böhranı da əlavə olunub.

Belə bir durumda Zəngəzur dəhlizli Ermənistan üçün gələcək inkışafa, qonşularla məhribən münasibətlər, əməkdaşlığı, əsrərin kin-küdürü, yalançı mifləri unudub yeni bir həyata başlamağa doğru açılan nümat qapısıdır. Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlanısa da, əfsuslar olsun ki, Ermənistan üzərinə götürüldüyö öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Burada da niyyət ayındır. Ermənistan rəhbərliyi ele zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsis vəsiti kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlaşdırılmışdı. Azərbaycan isə növbəti geopolitik uğuru ilə Ermənistanın bu planını da puça çıxardı. 44 günlük mühərbi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, dövlət sərhədlerimizin

maneçilik töötəmkədədir. Əslində isə Zəngəzur dəhlizinin açılması Ermənistanın özünə də böyük iqtisadi imkanlar və edir. Bu gün Ermənistanın sosial-iqtisadi durumu acınacaqlı həddədir. Azərbaycana qarşı apardığı işğal siyaseti ölkəni təcrid durumuna salıb. Ermənistan bütün global iqtisadi layihələrdən kənardə qalıb. Azərbaycanın qələbəsindən sonra isə Ermənistan cəmiyyətində durum

daha da ağırlaşır. Sosial-iqtisadi səfələtə, üstəlik mühərbiyədəki coxsayılı itkilərin, cəmiyyətdəki siyasi qarşidurmaların, saxta miflərin sabun köpüyü kimi partlayıb havaya uçmasının ağır sosial-mənəvi böhranı da əlavə olunub.

Belə bir durumda Zəngəzur dəhlizli Ermənistan üçün gələcək inkışafa, qonşularla məhribən münasibətlər, əməkdaşlığı, əsrərin kin-küdürü, yalançı mifləri unudub yeni bir həyata başlamağa doğru açılan nümat qapısıdır. Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlanısa da, əfsuslar olsun ki, Ermənistan üzərinə götürüldüyö öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Burada da niyyət ayındır. Ermənistan rəhbərliyi ele zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsis vəsiti kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlaşdırılmışdı. Azərbaycan isə növbəti geopolitik uğuru ilə Ermənistanın bu planını da puça çıxardı. 44 günlük mühərbi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, dövlət sərhədlerimizin

bərpaşı Azərbaycanın növbəti diplomatik uğuruna yol acıdı. Azərbaycan eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratdı. Bununla Azərbaycanın planları reallaşdı. Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik daha bir layihədən kənardə qaldı.

Yeni layihə həm Azərbaycana, həm də İrana böyük iqtisadi dividendlər getirəcək. Naxçıvan Muxtar Respublikasının blokada dan çıxmasına şərait yaradacaq. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, da-ha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır. Bu layihənin Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması da təsadüfi deyil. Belə bir addım iki ölkə arasında dostluq, yaxın qonşuluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmet göstərəcək. Azərbaycanın region ölkələri ilə əlaqələrini daha da inkişaf etdirəcək. Bölgədə sülhə, təhlükəsizliyə, davamlı inkişafa mühüm töhfələr verəcək.

Bütün bunlar Azərbaycanın regionda getdikcə güclənən mövqeyi sayəsindədir. Bu gücün mənəvi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasından irəli gəlir.

**"Azərbaycan"**

# Diktəni yalnız Müzəffər Komandan edir

**İlham Əliyevin sülh danışıqları üçün təklif etdiyi 5 maddəlik baza prinsipi Ermənistan üçün son şansdır**

\*Dövlətlərin bir-birilərinin suverenliyinin, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımışı;

\*Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmaya çağına dair hüquqi öhdəliyin götürülməsi;

\*Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyi hədə tərətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyüne qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

\*Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

\*Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

İkinci Qarabağ savaşının qalib Komandanı İlham Əliyev Ermənistana sülh danışıqlarına başlanıltı. Üçün göndərdiyi 5 şərtdən ibaret baza prinsipi meglub ölkəni təşvişə salıb. Çünkü Azərbaycan bayan edib ki, yalnız bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə sülh müqaviləsi imzalanıa bilər. Yəni Azərbaycan Prezidentinin təklifinə eməl olunarsa, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönelik danışıqlar apararaq ikiterəfli sülh sazişini yekunlaşdırıa bilər.

Amma hadisələrin gedisi tərəfi ki, Ermənistan hələ də köhne ampliasında qalaraq kimdənə yardım, dəstək, gözleyir. Sülh danışıqlarına başlamaq üçün müxtəlif bəhanelər getirir. Hətta bu azmış kimi "tekliflər" də irəli sürür. Ötən ay rəsmi İrəvan Azərbaycanla sülh danışıqlarının Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət etdiyini bildirmişdi.

Əlavə edək ki, Helsinki Yekun

Aktında ərazi bütövlüğünün toxunulmazlığı ilə yanaşı, "öz müqəddərətinin təyinətme" məsələsi də eks olunur. O cümlədən Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı "öz müqəddərətinin təyinətme" prinsipinə əsaslanır. Bu da təbii ki, İrəvanın sülh sazişinə Qarabağdakı ermənilərin "öz müqəddərətinin təyinətme" hüququnu daxil etmek niyyətindən xəber verir.

Digər tərefdən Ermənistan qarşılıqlı şəkilde ərazi bütövlüğünün tanınmasına razılığını bildirir, lakin Azərbaycanın Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinə zəmanət verməsini istəyir. "Müqəddərətinin təyin etmə" prinsipini üzrə aparmaq istədiyi sülh saziş danışıqlarını həmsədrlərə həvələ etmək Qarabağdakı ermənilər üçün "status" hüququna nail olmağa "çalışır".

Amma cəmi 44 güne Azərbaycan qarşısında diz çökən meglub ölkə indiyədək başa düşmək istəmir ki, "status" artıq yoxdur. Onun yerini qalib komandan kimi İlham Əliyev bəyan edib. Əgər bu məsələyə baxılsarsa, Qarabağdakı ermənilərin veziyəti Ermənistən yox, Azərbaycanın daxili məsələsidir.

Göründüyü kimi, ikinci Qarabağ mühərbiyəsindən ötən müddət ərzində aparılan danışıqlarda hələ də yekidil qərarın qəbul edilməməsinin səbəbi məglub ölkənin yənə də öz məqsədi namine addımlar atmasıdır. Ermənistanın neinkin sülh danışıqlarına getməsi, heç 10 noyabr üçterəfli Bəyanatının müddəalarına da tam olaraq əməl etməkdən boyun qaçırması prosesin bu günə qədər ləngiməsinin əsas səbəbidir.

Prezident İlham Əliyev dəfələrle Ermənistana mesaj göndərərək Zəngəzur dəhlizinin bərpasında rəsmi İrəvanın üzərinə götürüldüyö öhdəliyin icrasını tezləşdirməsini tələb etək də, bu məsələdə də qarşılıq tərəf bəhənələr uydurdu. Ancaq sonu yənə də Ermənistən üçün pis oldu. Azərbaycan Zəngəzur dəhlizində alternativ yolu açılması məqsədilə İranla Arlaşma Memorandumu bağlayaraq İrəvana kommunikasiyanın açılması ilə bu ölkənin əldə edə biləcəyi dividendləri itirmək riski yaradı. Yəni Azərbaycan Prezidenti meglub ölkəyə göstərdi ki, artıq Zəngəzur dəhlizi Azərbaycan üçün o qədər də əhəmiyyəti sayıyla bilməz. Bu dəhliz bizim

üçün gediş-geliş imkanlarını yaxşılaşdırmaq imkanı yaradır. Yəni Ermənistən bu dəhlizdən əldə edə biləcəyi iqtisadi dividendləri də itirir.

Atdıq bütün addımlarla, verdiyi qərarlarla ölkəsinə səfələtə sürükleyən Nikol Paşinyan hələ də dinc yanaşı yaşamaq variantını seçmək əvəzində fealiyyətsizliyi ilə Azərbaycanın gözündən düşmüş, münaqışını 30 il ərzində həll edə bilməyen ATƏT-in Minsk qrupuna müracət edir və bununla da sülh müqaviləsinə növbəti dəfə uzatmağa çalışır.

Amma Azərbaycanın irəli sürdüyü beş bəndlik şərtlərində vəsiyyətli məsələsi barədə bir kəlmə də yoxdur. Daha dəqiq desək, şərtlər və təkliflər birbaşa Ermənistən rəhbərliyinə çatdırılıb, eyham vurulub ki, müzakirələr yalnız ikiterəfli formatda baş tutmalıdır. Əgər Ermənistən bu dəfə də Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 şərtə qarşı spekuliyasiyalı davranış nəməyiş etdirəcəksə, onda Ermənistən nəqliyyat blokadasında qapalı vəziyyətdə saxlanılacaq. Azərbaycan birtərəfli qaydada ölkənin yeni sərhədlərinin mövqelərini müəyyən edəcək.

Bir sözle, bu gün regionda bütün proseslərin, danışıqların diktəsi Azərbaycana, onun liderinə məxsusdur. İlham Əliyevin 5 baza prinsipinin yerinə yetirilməsində Ermənistən tələsmelidir, çünkü artı zaman vaxt itkisidir.

**"Azərbaycan"**